

# Molla Nasreddin

№ 32

Молла Наср-Эддин

Kijməti 15 kəpiq

## Molla Nəsrəddin çığka karşısındı

AZƏRBAYCAN  
MƏJLİ DƏVLƏT  
DƏTİÜXBƏNƏŞB  
1929



Mollanın səfərinə olarlar.

Naxçıvanda Hacı Huseynli dəbbag — Qonçado Molla mə'sym — Zakatalada „mərisçi“  
Əli zədo — Saljanda maarif işçiləri intifakından Hejdər Gani zədo — Ağdamda C. Akyndıf



UNVAN

Baqt. qəfəz  
posta qapı  
si. № 64  
Telefon  
№ 10-83

## Səqi

Etdi qəzallıqların  
Canimi hejran 3əqi  
Kaldı, jani nda canım  
Olmaja hicran 3əqi

Jyxyladım on jeddi qun  
Nazlı, kycagında man  
Bir anatqa qənsini  
Oğlyna aqndı, san  
İmdi avytür manı  
Bin jeni vachi Hasan  
Indi na dir aji, İlük  
Anlarız asan 3əqi  
Etdi qəzallıqların  
Canimi hejran 3əqi

laçında var bir jeni  
Kəb ağacık İntibah  
Jok, Qələcədə dəha  
Juqşalısa istabah  
Var bynin ilə jeni  
Xəstiljin ah-ah  
Quçaların, jolların  
Həp jena viran 3əqi  
Etdi qəzallıqların  
Canimi hejran 3əqi

Sunnuların məscidi  
Dop doly dindar ilə.  
3ılı'lərin mə'bədi  
Kyp kyry quldar ilə  
Komsonol Əhməd bəyiq  
Hijla va roftar ilə  
Gəsb eləmiz məscidi  
Məqtəbi nuksan 3əqi  
Etdi qəzallıqların  
Canimi hejran 3əqi

Husn-hökükkələri  
Qərdü bəjəndi ali  
Qaa dej-jidı hamı,  
Bircə aquzla bali  
Ortalığı, kalmasın  
bir neçə ahmək, dəli,  
Synnu nadir sija nə?  
Din nadir İman 3əqi  
Ər, zəman istajir  
Əki va vicedn 3əqi  
Etdi Qozallıqların  
Canimi hejran 3əqi.

Qefsiz.



№ 32

Molla Nəsrəddin MƏANASI

Səhifə 3

## Məştəga jolynda

Sabınçından Məştəgaja jak-  
bi bir jol.

By iolda jymaak jerli mu-  
qəmmal avtobyster.

Rahatlık.

Sabınçdan minib, 85 ka-  
piqliq bjr bilet alıb oqızunu jy-  
myb aqana kada (habəzə zəhrə)  
Məştəgaja çatırsan.

Sınlı-sılxak fajtnıldardan,  
zibl kytysına okarı kazalaklar-  
dan və bynların suran act, və  
tyra juzılardan əmaatlin can-  
kyrtarıb.

Deməli Məştəgaja qedib qal-  
maq asanlaaib.

Jay fəsilini zəhərdə istidən  
bogymak istəmirsan, Məştə-  
ga nün qanır və agaci, baglarına  
byýyra bıllarsan.

By körə üzrə, by il ora  
byýyrlarında vədir. Qolən il  
dahada artacagi, və bynynia  
Məştəgajanın abadlaşacağı, qez-  
lənlər.

Xılaq huqymət dejirqi qa-  
req Məştəga mədəniyəsin. Əm-

ma Məştəgalar işi ajaxlaftı-  
bir basmaga qejib deñirler qı-  
məz mədəniyəməjəciz.

Qecən cumu qunu Məştəgä-  
dan qələndə avtobysterda olan  
sənəiñiñlərdən blrif ezundan çi-  
klub Məştəgalar hakkında beñ-  
tən və iftrə baslamışdır, o  
dirdi, ayja qecən qecə by il  
məştəgaja qəçənlərdən birinin bir  
qeçisini eyrilmək istəjiblər. Qe-  
çirib səs saldıqna qera, og-  
ryalar kaçır, qədib başka bir al-  
əlinin paltaları, nə, ogylajarak  
əlini paltaşırı köyməyidir.

Məştəgalar hakkinda by  
sozərin ifra oldwy aqardır.  
  
Garaz dunja jugulb qı qa-  
raq Məştəga mədəniyəsin dajlıra  
mərqəzi olsyn.

Amma Məştəgalar dejirqi  
xəjir, zəhəmat qəməjin biz Nyh  
əjəmündə belə jəsəmələk və  
beləcə jəsəjəcəgiz.

## Son məqtyb.

Jakın dostim - Əbdül  
Əzim! 3əqi islah evində lül kön-  
bar olyb üç qunda bir vəzifə ba-  
vana qəpalmanıcı tabriq edirəm.  
Allah taala həsrətləri Molla Əli  
Husnidin axyndıqnum qibitə-  
miz və mukəddəs nyranı sak-  
kali, humartına namysi na ta-  
vazuşa bylyndigün filisi möhbüs  
kadınlardan emsəs qolun yaşı-  
sına çok qərməsin.

Amma dostyn arada bir el-  
zığından çıkrısan, San hara-  
rvat bələzik hər aq rahmətlik  
gly avvaledən na jol dytmışan  
fəcədə davam etti. Məhmədə-  
lən iñändən korkma dunjada  
tijat qəzel seldir. Dystaklitrın  
səbəbi islah evində duzəldiñin  
f macilisində xanəndəja verdi-  
70 manat sabəs Sana halal  
iy. Huqymət fajtonyny .Əm-

ıakı! Kötü xanıma zanit edir-  
sen cinəjat japan nufuzlı möhbüs-  
ləri, axtaşamlar evlərinə osez-  
əməna bynynia barabar jena azu-  
nu qızılomırsan. Hər çənd aga-  
lar Kasımlı oly sənə kütlyk edir-  
səda ancak dunja dejalibdr ehtiyat-  
lı olmak lazımdır.

Vartənəndə vəqeqnüşdə dyl-  
dygn ilari jyzmaga yandırmı.  
Inşa Allah sizi firka tamizliyində  
yzn müddət istrahəti bykarla-  
lar. Laqın çök taassuf qı siz qı-  
bı deñirli bir firkaçı bizim ar-  
anızdan qanara atılaçakdır. Mən  
əlum papagent, lap diq koj, iç  
arakanı çaq paprosını, ozunu vər-  
iyxarı, boga, axtəmada biza və-  
dan var.

Halalı bykadar, səni tamiz-  
liq komisjonuna tapasırı.

Xejr Xəhiniz Cla dytan.

Har qəs azaddır.

Əlibətə hamı, və hər qəs  
azad oldygy qibi A'laçə Məham-  
mad kizdə azad və sarbat bir  
kadiñdur. O avvalı azadlık  
məzadlık anlañmadı, ancak ony-  
arı Zakatala tutun fabrikası, iş-  
çilərindən və qızı açık bir fah-  
la oldygyndan A'laçən qızı bag-  
lı, kojmadi, ony szuna həjat  
rafiki bildiji üçün okytdyrı sa-  
vadsızlıqını, lagy etdirdi həjat  
atdı.

Sonra nə oldy?

By il qəncəde açılmış bir  
kyrsə A'laçə xanımı daha Zakata-  
la jer meəs işçiləri ittifikasi ta-  
rafından oxymaga qəndarılır. A'laçə  
xanımı qədir cükur qançajə  
amma nə çükür... dərsdən kabak  
ezunu tamam sarbat hissə edən  
A'laçə baslajır başka ekməhab-  
bat dərslərinin ejrəməjə və bir  
ezu qibisini taptır, ondan sonra  
Zakatalız ari səldərə bir maq-  
tyb jazıb para istajır Söldər, pły-  
ly olmadığına bəkmajarak 50  
manat borc alıb qəndarır A'laçə  
xanımı, A'laçə xanımı pły alan-  
dan sonra orına bir maqtyb da-  
ha jazı, ancak by dəfa maq-  
tybda jazıraq «man ezmə» tə-  
mam azad hesab etdijmə qora  
by qundan mənənən ajrıldım  
və Qəncə, da «z urajım» istəjən  
bir talabə aro qedim necə har  
qəs azadlı, mənənəzədən vəs-  
səlləmədən tamam. Qərasan  
A'laçə Məhammad kuzlu, kadu-  
jarımlı arasıñda qəstardı by  
numyasiyi li byndan sonra da-  
ha neçələrinin evini diqəcəd?

İşlə.

## İşləri aksadır!

Məhəmməd molla əmi Astar-  
xan bazar dajirasında olan qand  
sya qatibləri poçt atına den-  
mişdir. Poçt atları tez-tez da-  
qıçılın qibi qand qatiblərində hər  
10-15 qundan bir byrdan ot-  
byra daqıçılır.

**300 manat**

Naxçıvanın qəzunun ağ karası, olan bir qəz doktyrları var. Bir qırnlarda narkomizi, rəv haman doktry. İqi [şəhər] otpaksı bıraqarak onyñ jerinə by sonatlın heç istotnu, dadımjanı 6 aj pırak, kada işləjən orydab çöyq haqimini (kadi, dr.) bıraq neçəların xatırası üçün qətlərib koymysırdı.

Əvvəllər xəstə xanadə qəzinə müalicə etdirilənlərdən jərək idi, ancak imdi ajda müftacə

**Məsədi İbad.**

**Naxçıvan xəbərlərindən.**

Qolani qandandağı və bıraq-naqdağı Zəhbyz kooperativinin səbələrində qandçının ehtiyacını edəjan har aej vardi;

Mənşən, taxta sapi avazına var ipaq-sap, stala avazına-bəkal necəni Mahmyd qand kooperativində kürməzi, qandçı çiti

Dinsiz.

**Bənim bag istirahətim.**

IV-ci fəsl.

**Pirəgəj, Pirəgəj!**

Nihaijat butun bag, qədan-lar ilə birləşdə bən də 20 kəpiqə bir billit alyb elektrik tramvayı da Sabıncıja ləti duşunus idim.

Vagondaqları, nə, deməq ola, qı, hamys, əmbə qunu jena qəri kajıtmak sərili iqi qulılıq bag seyahatına qədnərləndən ibarət idi.

Elektrik tramvayı butun sur-tilə Sabıncı, vagzalı, nü iqi dagı, arasına qırımsı idı və ya-dıracı, jera jəkunlaştırdı.

Bag seyahətləri, hamys, ajaga kalkməs idı və beyoq bir təla-sığlıq ilə aej auşularını jügədülür idı.

Daha vagzalı jetiməniadən ovval vagzaldaqı, fajtonçuların qırıltıları, ealdilməjə basıldı.

Katar dajanmış idı və bag seyahətləri, birlərinin ustundən ait, tərəf və vagondan aagı, enir-di-rələr.

Ban qaraq Sabıncı, da

**Zakatala.**

Teatro müdürünin xoryyzyny kolçygyna vermqə içün 3ət zada joldas, bir cift kohymny bağıdan qətfirniyiadı.

Ev mehtəqirinin kdyr-kaniqli, Baqı, dəllərlərinin həjaslılıqından artuk qəza çarpmaqdadır. Hələ kommnynxozlu bası, kari, skidər.

Bir parə məsli işçilərin qu-nun qurta çagi, bellərində və əllərində tapança qazdlıraq-ları hamamı, korkytmaqdadır.

Kadınları kylbəy, əllərinə işçilərin və fəaliyyətinə tərkəb qəcirməq çün sijası maafır aebəsi muta-ləs ilə maqyidyr.

Radioların islamaması hər qun qunaqın çıkmamasındandır.

Poçta işləri o kadar mu-qammalıdır ki bən nəzər dəjməsin deyə poçta müdürü poçta xanamın ustundən bir dana il qə-ləsi asağı, lazımlı bilsəmirdi.

**Kəsil onlyk.**

turub fajtonlərin dyrdığı, jera qaldırm.

Byrada Mastag, sejihələrinə baxtavərliji doğrydan da qitəsə sabah olacaq bir dərəcəde nəzər carplıdır.

Byrada Mastag, sejihələrin, qəzələrin avtobüsler, aairlərimiz deməşqən, «bər bezəqli qalın» bənzərliyi. Hər qes telesmodan qırub jerində otdı, və iqi dəki-kəsənən sonra, sonajilecəmə mədənilikcənumurysı olan və «bezəqli qalın» qəzən idti.

Baxtavər Mastag, və məz-tagalılar!

İmdi də by biri tarəfə qəcəlim.

Sejihələr vagzaldan çıxar-çıkmaz, fajtonçuların ajag usta dyrb.

— Pirəgəj, Pirəgəj! — Qurdəxanı, Qurdəxanı!

— La's La's! Sesləri kylakları, batırılr idı.

Mastagija avtobüs islaməja baslamakla, Mastag, fajtonçularının səsi batımı, və Pirəgəj,

— Cuma akadem, qalib jena quləq baslandı...jena danızda çıma bilməcəziz.

— Ban qaraq Sabıncı, da

**Biri janrı biri kanrı.**

Bir çox məsələlər varıq bi-z onlara o kadar əhammijat vermir qıva əhammijat vermadı-jıq. Gafar joldas 6 ja 8 saatda by kədar işlə jugändijii haldə mu-allima Mina xanım Hamid zədə janvardan bəri əsizdir, Muallim, savad kyrsynsəndən qəndəriliq bad dejidir.

Jazmuzlu səlvəhəsində biri janrı biri kanrı dediq. Bya numuya olmak işin 3əqəndən si-za bir şəhərat nəki edim: Məərif əzəbəsi qatibi M. Gafar joldas qatibliliqənən əzəbən 70 manat məas alır ejn is saatları, zamannıdən bəzidə qəstərlər jər-lərden məas alır: Məqətbərin kənaatindən gej kanyını olaraq allar 50 m-əzəbəq komisiyon, qatibliliqənən 15. Fırka məqətbəbindən ejn vəkətdə dərs vermqə üzrə 63 m. savad kyrsynsəndən 35 m.

Biz joldaaqın çok çalılb

çokda para almaguna bəxiliq etmirinq ancak

Məlymdyrqı Azərbaycanda olan Asar etikətləri saxlamak içün və onların xərab olmamasına bejuq dikkət sərf olnur. Bya qərada agdam Kommunoxıy agdamda olan sahə bagı-nıny aijamändən kalmışdır. Bya qərada qədəmə qazanın qəpçələrindən etməqdadır. Birde by qəpçən qəhənəsə olmaganndan başka bir məzjidiyyətə bıdyrigi, bagda qəzən adamlar bagın qən-rindən qəçən adamları, qərmur-ları qərnəndən qəçənləri bagda olamları, qərmur. Bo'zıları dejirgi kommnynxoz, by qəpçələrə qətərən bir az xərclə bagın atrafında bı-taxt barmaklıq çəqəsə mödəni-

läs alı bilir. Dəfələrlə məafir aebəsi xədimi arıza verib maaşının 5-cə manat artırılmışın, xahiş edər-sədə o janar amma bəzədəq-joldaaqlar kanar. San né dejirşin.

**Oradəgi**

fajtonçuları Sabıncıda birlinciliq jerini dymtular və onluların sesləri bəsi bagları fajtonçularını, möglyb etməqənə hamysindən artı.

— Pirəgəj, Pirəgəj! Sesləri ealdıldırdı.

Byrada «Pirəgəj» qalmasını «Pirəgəj» əzqılına salarak, bəzən də hamysı birləşdən ejla juraqla və «burut». bir sesla kükür, rüdələr, qışa baga qədənlərindən kükürmeklər, içində by vək tıqincı bir allında bəni o biri tarəfə qədəjini qordum.

Iqi fajtonçuları, arasındə bənim arasındıq məbahəsə var imia. Birinci dəkkədən bynalar biri-birini hadələməjə baslaib və bəni bir cansız aej qibə o tarəfə tərəfə itəlamaga baslaib; tarəfə itəlamaga baslaib; tarəfə itəlamaga baslaib.

— Sən dejəram brak, byn yənə bən aparacagam.

— Sən in aqzın nadir bənim adəmi, mi, aparasas.

— Canlı, da alyb apara-ram! dejan fajtonçuları, uzarımdı ja-pəldigi, jag bagışlı, dartyb kükürməkla o biri fajtonçuların bə-nəna və yrdə, halında bəni baga qətfidər. İmdi o qəndən evda jətərətə fajtonçuların juzləne jajıldı. O da by bəri alımdıq jymyrtə meso-kənli, kəpib avvalıncı fajtonçuların bası, na vərdy. Jymyrtalar azılub

Məlymdyrqı Azərbaycanda olan Asar etikətləri saxlamak içün və onların xərab olmamasına bejuq dikkət sərf olnur. Bya qərada agdam Kommunoxıy agdamda olan sahə bagı-nıny aijamändən kalmışdır. Bya qərada qədəmə qazanın qəpçələrindən etməqdadır. Birde by qəpçən qəhənəsə olmaganndan başka bir məzjidiyyətə bıdyrigi, bagda qəzən adamlar bagın qən-rindən qəçən adamları, qərmur-ları qərnəndən qəçənləri bagda olamları, qərmur. Bo'zıları dejirgi kommnynxoz, by qəpçələrə qətərən bir az xərclə bagın atrafında bı-taxt barmaklıq çəqəsə mödəni-

läs alı bilir. Dəfələrlə məafir aebəsi xədimi arıza verib maaşının 5-cə manat artırılmışın, xahiş edər-sədə o janar amma bəzədəq-joldaaqlar kanar. San né dejirşin.

— Kara qejnəqli da bənim adəmi, mdyr, bagda biza komay-dyr.

Bejələ belqə nəticəsində bən də bərisinə duamus olmalı, jam-qlı, bər fajtonçuların uzarımdıqənə sejəldən jəpələb bəni o fajtonçuların taraf qədəjini qordum. Ban bynaya itiraz etməjə istəğim qı by vək tıqincı bir allında bəni o biri tarəfə qədəjini qordum.

Iqi fajtonçuları, arasındə bənim arasındıq məbahəsə var imia. Birinci dəkkədən bynalar biri-birini hadələməjə baslaib və bən arasındən çox hissəsində bənim və bəzəmə de-jirdi. Bag içün alıdğım sejəldən ustunda həc bilir.

Sənra ona oldugu, bilmirəm, cüngü ezməndən qətmis idim.

Ancak ajujdugum vəkt ezu-mu on nəfərin juqlanmış iddygə bir fajtonda qərdüm.

Joldada fajtonçular bəri-birin acıqına kəvmaga basla-makla fajtonçuları, qəfirli, dartyb kükürməkla o biri fajtonçuların arasındə sejihələrin beləsuadurulması baslanıd.

Fajtonçular baga qədənlərin rəzil, qəzəl, bəzələr, alımlı, qazanın qəpçələrindən etməqdadır. İmdi o qəndən evda jətərətə fajtonçuların juzləne jajıldı. O da by bəri alımdıq jymyrtə meso-kənli, kəpib avvalıncı fajtonçuların bası, na vərdy. Jymyrtalar azılub

**Əibelək.**



## Çıskadan sonra



Syralar ittifakı, mərzələrində çıska zəmanı, laqəli çi.ki.b firkədən kavylanlar Bağıja Qalırıraq syraxana palçığında laqələrini təmizləsintər.

(25 iyul tarixli vüaka gazatasından).

## Saljanda çıska kabagъ hazırlыгъ

